

CABİR NOVRUZ

**SEÇİLMİŞ
ƏSƏRLƏRİ**

**“LİDER NƏŞRİYYAT”
BAKİ-2004**

**M.F.Axundov etibarla
Azərbaycan M. N.
Kitabxanası**

FÜZULİ

Şair öz yurdundan uzaqda öldü,
Öldü, bir balaca otaqda öldü.
Göz yumub yuxuya daldı Füzuli,
Vətən arzusuna çata bilmədi.
Fəqət bu xəbərdən obası, eli
İllərlə göz yumub yata bilmədi.
Onu tapşırıldılar zülmət məzara,
Bütün Azərbaycan saraldı, soldu.

Gəncə başdan-başa geyindi qara,
Kəpəzin, Şah dağın gözləri doldu.
Körpə uşaq kimi tutuldu Xəzər,
Səma da ağladı, yer də ağladı.
Bakı uyumadı, mehriban şəhər,
Şirvan yasa batdı, Bərdə ağladı.
O vaxt doğma yurdu dolandı bu söz,
Dedi çöllərimiz, çəmənlərimiz,
Dedi könül verib, sevənlərimiz,
Ellerin sədası düşdü hər yana:
Getirin şairi Azərbaycana!
Dedilər nə vaxtdır həsrətik ona:
Getirin şairi Azərbaycana!
Uçdu Kərbəlaya xəyal atımız,
Keçdi ocağımız, söndü odumuz.
Yanıb nalə çəkdi muğamatımız,
Tellerin sədası düşdü hər yana:
Getirin şairi Azərbaycana!

Ana torpağımız dindi insantək:
Məzarı qoynumda qazılsın gərək,
Şöhrəti alnına yazılınsın gərək,
Qoymayıñ ürəyim od tutub yana,
Getirin oğlumu Azərbaycana!

Bütün söz qoşanlar, bütün əsərlər,
Nəğmələr, qoşmalar, sözlər, qəzəllər.
Füzuli şeirinin şahı – gözəllər
Dedilər nə vaxtdır həsrətik ona,
Getirin şairi Azərbaycana!

Neçə zaman görmüş sarvanlarımız,
Neçə zinqirovlu karvanlarımız.
Qoca Kerbəlaya yol açdı o gün.
Kim bilir onların başı nə çəkdi?
O vaxt Kerbəlaya yetişmək üçün
Günü əzab dolu aylar gərekdi.

Uyudu ərəblər torpağında o,
Nə etmek, o zaman, başqa zamandı.
Dərdli həyatının son çağında o,
Görən nə düşündü, görən nə andı?
O, bəlkə son dəfə nefəs çekəndə
Düşündü alnında, qəlbində qüber:
Böyük Nizamiylə doğma Vətəndə
Kaş məni yan-yana basdırıydılar!
Yada qismət oldu şöhrətim, şanım,
Sinəmdə dərdimdir, uca dağımdır?!
Bəlkə də düşündü: Azərbaycanım
Məni öz şairi sayacaqmıdır?
Şair öz yurdundan uzaqda öldü,
Öldü, bir balaca otaqda öldü.

Füzuli, qəlbimin sözünü dinlə,
Danışmaq istəyir şeirim səninlə.

Keçdi o əsrlər çənli, çisəkli,
Bu gün yurdumuzun iftixarışan.
Bu gün cavan ruhlu, cavan ürəkli
Qoca şeirimizin bayraqdarışan.
Adını söyləyir gül də, çiçək də
Şöhrətin yayılıb indi hər yana.
Şair, məzarını gətirməsək də,
Özünü gətirdik Azərbaycana!